





Ağdamın işgalinden 25 il keçir



Gör neçə ildir ki, ayrılmışq
səndən...

Gör neçə ildir ki, uzaqdan
həsrətlə baxırıq sənə...

Ürəyimiz göynəyə-göynəyə.
Gözümüz tor görə-görə.
Qəlbimiz həsrətlə döyüñə-
döyüñə.

Amma nə fayda?!
Sən əvvəlki kimi deyilsən,
Ağdam!
Sən belə deyildin, Ağdam!
Sən belə olmalı da deyildin,
Ağdam!

Çünki sona qədər bütün Qarabağa
dayaq oldun!

Çünki sona qədər döyüşdün, çar-
pişdin!

Düşmən arxalı, sən tək-tənha!
Nə silahın vardi, nə sursatın çatırdı.

Amma igid övladların yanında id!
Onlar doğma Azərbaycanın her tə-
rəfindən gəlmişdilər!

Azərbaycanın xəritəsini eks etdirir-
dilər!

İyirmi min şəhidin altı mini sənin
payına düşdü.

Qalanının da bir qismi Ağdam dö-
yüşlərində şəhid oldu...

İndi ailələri onları həm də ağıdamlı
sayırlar.

Vətən sevdali, yurd qeyrətli,
ölümən güclü Ağdam şəhidləri!

Di gel ki, ne fayda...

Qeyrətli vətən övladlarının qızıl qan-
ları töküldüyü vətən torpağı hələ də
düşmən tapdağı altındadır.

Bir vaxtlar hamiya arxa durub kö-
mək edən Ağdam indi özü köməyə
möhtacdır!

❖ ❖ ❖

Uzaqdan xarabaliqların görünür.

Evrəlinin damının dəmirinə, taxta
döşəməsinə, həttə mişar daşına qədər
daşıyıb başqa müsəlman qardaşlarını
satıblar.

Əvəzində benzin, ərzaq, "dost kö-
məyi" qazanıblar!

Olsun, neynək, heç zaman buynuz-
suz qoşun qisası buynuzlu qoçda
qalmır!

SƏN BƏLƏ DEVİLDİN, AĞDAM

**Biz bacarmasaq da Tanrıımız nə
vaxtsa ədalət tərəzisini quraraq ham-
ının əmelinin əvəzini özüne verəcək!**

İndi isə... düşmən səni ruhlar şəhə-
rinə çevirib!

Şəhid övladlarının ruhları küçə və
meydanlarını tərk etmir...

Bizim geriye qayıtmağımızı gözlə-
yirlər...

Onların qisasını necə alacağımızı
gözleri ilə görmək istəyirlər!

Görecəklər də!

❖ ❖ ❖

Bir zamanlar qaynayıb daşan küçə
və meydانların, mağazaların, həyət və
evlərin indi bomboşdur.

Bazarın özge aləm idi...

Quş südündən can dərmanına qə-
dər nə desən tapıldı.

Həttə şənине lətifə də qoşmuşdular:
"- Azərbaycanda atom bombası
var?

- Olsayıdı Ağdam bazarında sat-
lardı!"

Hanı o bəxtəvər günlər?

Niye Tanrı onu bize çox gördü?

...Alının təri, əlinin qabarı ilə məh-
sul yetişdirənlər Ağdam bazarında yer
tutmaqdən ötrü alatoranlıqdan bura gə-
lərdilər.

SSRİ-nin hər tərəfində satılan "ma-
tah malları" (indi belə anlayış sıradan
çıxdığına görə gənclər onu anlamazlar)
ağdamlı alverçilər (ozamankı adları ilə

desək) tapıb bu bazara gətirir, insanla-
rin dəble, zövqə geyinmələrinə "kö-
mək" göstərədlər.

Bu bazarın "daimi sakinləri" vardi.
Çoxsaylı insanlar Ağdam bazarın-
dan dolanardılar.

Cörekli məkan idi...

Bazar gününün bazarı isə ayrı aləm
olardı. Ətraf rayonların insanları da öz
yerlərində tapmadıqları malları gəlib
Ağdam bazarından alardılar...

Dağlıq Qarabağın erməni kəndlərin-
de yaşayanlar da "haxçıklär" ilə tez-tez
Ağdama bazarlığa gələrdilər...

Burunlarından gəlsin! Necə ki gəlir...

❖ ❖ ❖

**Seyid Lazım ağanın cəddi Ağda-
min and yerinə, müqəddəslik simvo-
luna çevrilmişdi.**

Ona deyilən nəzir boşça çıxmazdı.

İnsanlar doğru dediklərinə, ədalətli
və düzgün olduqlarına inandırmaq
fürsətini Seyid Lazım ağanın cəddinə and
icərdilər.

Seyidin cəddi Ağdamı işğaldan qo-
ruya bilməsə də, cismi və ruhu Ağdam
torpağındadır.

❖ ❖ ❖

Ağdam məscidi də ad-sən qazan-
mışdı.

Sovet hökumətinin qılıncının dalının
ve qabağının kəsən vaxtlarında, ateizm

təbliğatının en qızğın dövrlərində də
Ağdam məscidi fəaliyyət göstərmişdi.

Ötən əsrin 50-60-ci illərində qonşu
rayonlarda molla tapılmayanda insan-
lar yas məclislərini yola vermək üçün
molla dalınca Ağdam məscidinə üz tut-
ardılar.

Bütün qadağalara və maneələrə
baxmayaraq, her il aşura mərasimləri
çox geniş və qələbəliklə keçirildi.
Gələnləri məscidin həyəti də tutmadı-
ğından ətrafdakı xiyabanlar, hətta üz-
bəzdəki Lenin bağı da adamla dolar,
necə deyərlər, iynə atsaydın, yerə
düşmezdi.

Zəncir vuran, sine döyen, baş ya-
ran, dəstə bağlayıb "şaxsey-vaxseý"
gedənin sayı-hesabı bilinməzdi. Özünü
müsəlman sayan şəxs xəlvetcə də olsa,
lap gecə yarısı belə, məscidə baş çek-
məyi özünə boro bilərdi.

Qarabağ mühəribəsi dövründə də
Ağdam məscidi gecə-gündüz işlədi.
Ətrafdan qəçqin düşənlərin bir qismi
burada isti bucaq, isti çay və bir loğma
çörək tapdılar!

**Ağdamda şəhid gedənlər burada
dini qaydada yuyulub kəfənləndik-
dən sonra dəfn edilir, yaxud hörmət-
izlətə tabutlarda elinə-obasına yola
salınırdı.**

İndi ermənilərin xaraba qoyduqları
Ağdam məscidi belə idi...

İndi ermənilərin mal-heyvan burax-
dıqları Ağdam məscidi belə idi...

İndi Quran və azan səsinə həsrət
qalan qoşa minarəli Ağdam məscidi
belə idi...

❖ ❖ ❖

Bir qədər sonralar məscidə üzbəüz
üçmərtəbəli "Çay evi" tikildi.

Öz dövrüne görə yeni, maraqlı layi-
hesi vardi.

Ağdamlılar "Çay evi" ilə fəxr edər,
galən qonaqlara göstərməyi özlərinə
borc bilər, burada çay qonaqlığı ver-
məkdən qürur duydular.

**Sonralar "Çay evi" Ağdamın rəm-
zina çevrildi...**

İndi Quzanlıda da "Çay evi" tikilib.
Həmin əslubda, ona oxşayandır.
Amma çayının tamı o tam deyil!

❖ ❖ ❖

**Düşmənə ən ağır zərbəni Ağdam
vurdu!**

Qarabağ uğrunda mühəribənin ön
cəbhəsinə çevirilərək səsinə si-
pər etdi!

Qarabağ uğrunda mühəribənin ilk
qurbanlarını, ilk şəhidləri də Bəxtiyar
və Əlinin simasında Ağdam verdi!
Ağdamın adı gələndə erməni tük
salırdı!

Amma arxasında arxa görəndən
sonra üreklandı, hətta qudurdu!

Qapısında fəhlə işlədiyi, "xozeyin"
dediyi ağdamını tanımaq istəmədi.

Sonra fəhləsi, bənnası, suvaqcısı,
dülgeri olduğu Ağdam evlərini yandır-
ıb dağıtmaya başladılar...

**Su içdiyi quyuya tüpürmək em-
məni xisətindədir!**

Üstəlik, əllərinə fürset düşdürünen
ağıdamlılardan qisas almağa baş-
ladılar...

Olsun!

Hər gecənin bir gündüzü var!

**Bədəlini ödəyəcəklər, şübhələri
olmasın!**

Bunu 2016-ci ilin aprel döyüşlə-
rində sübut etdik!

İndi ermənilərin "keçilməz sədd"
deyib lovğalandıqları səngərlərin sa-
hibi Azərbaycan əsgəridir.

**Bunu may ayında Naxçıvanın
Günnüt kəndində göstərdik.**

İndi Gorus-Laçın-Xankəndi yoluna
Azərbaycan əsgəri nəzarət edir.

Ordumuzun 100 illiyi münasibətə
Bakıda keçirilən hərbi paradda malik
olduğuımız yeni silahların bir qismını
nümayiş etdirdik!

Cocuq Mərcanlı və Günnüt dərsin-
den sonra özünə gəlməyən Ermənis-
tan indi gördüyü silahlarımızın xofunu
yaşayır!

Qisas gününün yaxınlaşdığını gö-
zəl anlayırlar!

Amma yenə əməllərindən qalmır-
lar. Vaxtaşırı od vurub otunu, ağaçını
yandırırlar!

Vaxtaşırı yalançı təlimlər keçir-
rək daşını, torpağını dəlik-deşik edir-
lər!

Bacardıqları qədər əllərindən gə-
lən ziyanı vururlar!

Çünki bilirlər ki, Ağdam onların
deyil və heç zaman da olmayıacaq!

**Törədilən əməllərin sorğusu isə
ciddi və amansız olacaq!**

Darixma, Ağdam!

Apreldən başlanan dönüş Xankəndi
və Şuşaya Azərbaycan bayrağının
sancılması ilə bitəcək.

Sonra o bayraqlar Bakıda, Azadlıq
meydanında dalgalanacaq!

Bəxtiyar SADIQOV